

İsa HƏBİBBƏYLİ - 75

ƏDƏBİYYAT CİRAĞI



Giriş. Isa Əkbər oğlu Həbibbəyli 1949-cu il oktyabrin 16-da Naxçıvan Muxtar Respublikası Şəhər rayonunun Danyeri kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İstututu Naxçıvan filialının Dil-ədəbiyyat fakültəsinin fərqlənmə diplomu ilə bitirmiştir. Filologiya elmləri doktoru, professor, Əməkdar Elm xadimidir. «Şöhrət», «Şərəf» və Vətənə xidmət ordenləri ilə təltif edilmişdir. Yusif Məmmədəliyev mükafatı laureatıdır. Azərbaycan Milli Elmlər Akademiyasının, Beynəlxalq İnforsasiyalasdırma Akademiyasının həqiqi üzvü, Amerika Biografiya İstututunun akademiki, Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür, Ankara Universitetinin fəxri dostu adına layiq görülmüşdür. Azərbaycan Yazıcılar Birliyinin və Jurnalistlər İttifaqının üzvüdür. Müxtəlif dillərdə çap olunmuş 80-ə yaxın monoqrafiyanın, broşürün, dersliyin, metodik vəsaitin və tərtib kitabının, 700-dən çox elmi məqalənin müəllifiidir.

1971-ci ildən Şəhər rayonunda kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor vəzifələrində çalışmışdır.

1996-ci ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır. 2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, I vitse-prezidenti, hal-hazırda prezidentidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Birinci və ikinci çağrış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputati, üçüncü, dördüncü, beşinci və altinci çağrış Azərbaycan Respublikası Milli Məclisinin deputati seçilmişdir.

Milli Məclisin Elm və tehsil komitəsinin üzvüdür. Belçika, Birleşmiş Ərəb Əmirlilikləri, Pakistan, Ukrayna, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi gruplarının üzvü olub.

I.Həbibbəyli "AR Milli Məclisinin 100 illiyi", "AXC-nin 100 illiyi", "BDU-nun 100 illiyi", "Mahmud Kaşgari", TÜRKSOY-un "Molla Pənah Vaqif", "Qazaxstan Respublikasının müstəqilliyinin 25 illiyi", Qazaxstan Milli Universitetinin "Əl Ferabi", Beynəlxalq Türk Akademiyasının qızıl və gümüş, Təbriz Universitetinin "M.Şəhriyar" medallarına layiq görülmüşdür. Azərbaycan Yazıcılar Birliyinin Resul Rza mükafatı, Oksford Universitetinin "Elmdə ad" mükafatı və Beynəlxalq "Sokrat mükafatı" laureatıdır. Türkiyə Dil Qurumunun "Türk dünyasına xidmət" diplomu, Rusiya Elmlər Akademiyasının «Derjavin» mükafatı, həmçinin Naxçıvan MR Ali məclisinin, AMEA-nın, Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir.

İsa Həbibbəyli Naxçıvan mahalının Şəhər elinde dünyaya göz açmışdır. Hami bildiyi kimi, Naxçıvan Azərbaycanın en dilber guşelerindən biridir. Belkə de Naxçıvanın, eyni zamanda Şəhərin əsrarəngiz gözəlliyi orda doğulub boy-aşaq çatan insanlar kamil bir şəxsiyyət kimi formallaşmasına sebeb olmuşdur. Elm-senet, ədəbiyyat hevəskarları bunu da çox yaxşı bilirlər ki, Naxçıvan mahalından çox sayıda elm-senet adamları, ədəbiyyat, incəsənet, mədəniyyət xadimləri, siyasi xadimlər çıxmışdır. Təbii ki, bunları saymaq üçün minlərlə kitab bağışlaşa-

ne azlıq eder. Bunu da hamı bili ki, Naxçıvan qidimdən qədim tarixə, zəngin mədəniyyətə malik bir torpaqdır və sadəcə ordakı memarlıq abidələrinə, zi-yarətgahlara nəzər yetirmək, Naxçıvanın tarixinə ekskursiya etmək, Naxçıvana məxsus olan əlyazmalarla maraqlanmaq Naxçıvanın heyətamız və möcüzəvi bir şəkildə zənginliyini açıq-aydın səbut eder. Isa müəllim Naxçıvanın elmi-ədəbi mühitinin yetirməsidir.

İsa Həbibbəyli özünün "Ədəbi yüksəliş" kitabında Naxçıvan haqqında fikirlerini bu şəkilde ifadə edir: "Tarixi insanlığın ən uzaq dövrleri və böyük hadisələrlə bağlı olan, müxtəlif Şərqi xalqlarının rəvayətlərindən biri iz buraxan Naxçıvan Azərbaycanın qədim şəhərlərindən biri olmaqla yanaşı, həm de ilk mədəniyyət mərkəzlərindəndir. Burada zamanın müvafiq mərətvələr, cəvahirlər baxş etmiş, qıymətli ədəbiyyat, memarlıq, musiqi əsərləri yaradılmış, elmin müxtəlif sahələri teşəkkül etmişdir".

İsa müəllim ədəbiyyatın "ədəbiyyat" kitabında Naxçıvan haqqında fikirlerini bu şəkilde ifadə edir: "Tarixi insanlığın ən uzaq dövrleri və böyük hadisələrlə bağlı olan, müxtəlif Şərqi xalqlarının rəvayətlərindən biri iz buraxan Naxçıvan Azərbaycanın qədim şəhərlərindən biri olmaqla yanaşı, həm de ilk mədəniyyət mərkəzlərindəndir. Burada zamanın müvafiq mərətvələr, cəvahirlər baxş etmiş, qıymətli ədəbiyyat, memarlıq, musiqi əsərləri yaradılmış, elmin müxtəlif sahələri teşəkkül etmişdir".

İsa müəllim ədəbiyyatın "ədəbiyyat" kitabında Naxçıvan haqqında fikirlerini bu şəkilde ifadə edir: "Tarixi insanlığın ən uzaq dövrleri və böyük hadisələrlə bağlı olan, müxtəlif Şərqi xalqlarının rəvayətlərindən biri iz buraxan Naxçıvan Azərbaycanın qədim şəhərlərindən biri olmaqla yanaşı, həm de ilk mədəniyyət mərkəzlərindəndir. Burada zamanın müvafiq mərətvələr, cəvahirlər baxş etmiş, qıymətli ədəbiyyat, memarlıq, musiqi əsərləri yaradılmış, elmin müxtəlif sahələri teşəkkül etmişdir".

"Azərbaycan ədəbiyyatı - uzun bir dövr ərzində Azərbaycan xalqının bədii döhasının yaratdığı əxərsərlik və zəngin ədəbiyyatdır. Azərbaycan xalqının milli-mənəvi dəyerləri, adət-ənənəsi, mənəviyyatı, mübarizəsi və idealları bu ədəbiyyatın ana xəttini, əsas qayesini təşkil edir. Bu - böyük ənənələri olan, Azərbaycan xalqının milli varlığı əks etdirən və onu dünyaya təqdim edən ədəbiyyatdır. Bu, Azərbaycan xalqının milli özünəməxsusluğunu ədəbi kimliyidir. Bu, ümummilli idealları əsrdən-əsre yasadən və inkişaf etdirən böyük ədəbiyyatdır. Bu, azərbaycanlıq idealının ədəbi manifestidir!"(1.s.3)

Rəhmətlik Bəkir müəllim Isa Həbibbəylinin Mirzə Cəlil yaradıcılığına olan intehasız sevgisini, hüsnü-rəğbətini və adının yaradıcılığının tam külliyatını əks etdirən ilk dəfə "Klassik Azərbaycan Ədəbiyyatı" seriyasından dörd sanballı cilddə kütləvi tirajla nəşr edilib oxuculara cətdirilməsində müstəsna xidmələri olduğunu da xüsusi qeyd edir:

"İ.Həbibbəylinin tədqiqatları öz ardıcılıqları, miqyası, mükməmlliyi baxımdan cəlilsünləşmişliyinin tarixinde mühüm yer tutur və sözü gedən cildlərin işi üzü görməsi alının bu sahədə apardığı tədqiqatların fərəh doğuran qıyməti nəticəsidir. Bu nəşr, onun tərtib prinsipləri, yüksək səviyyədə ya-zızmış "Ustad Mirzə Cəlil Məmmədquluzadə" mütəddəmisi, səriştəli izah və qeydləri də bir daha subut edir ki, indi böyük sonətkarın coxsahəli, çoxproblemlı əsərində İ.Həbibbəylinin öz tədqiqat işığını salmadığı bir məqəm qalmamışdır. Bu yerde bərələməsi yadına düşdürü: "Cöroyi ver cörəkciye, birini də üstelik". Külliyatın hazırlanması da buraya daxil olmaga Isa müəllimin yaradıcılığı bu gün cəlilsünləşmişliyinin mötəber örnəklərindən biri, bəzi göstəricilərinə görə bincənsidir. Onun altımsaç artıq kitabının (monoqrafiya, dərslik, məqalələr toplusu, tərtib və s.) çox sanballı bi hissəsi məhz Mirzə Cəlile, adının əsərlərinin taleyine, təhliline, təbliğine həsr edilmişdir. Yazıcıının yaradıcılığı etrafında bundan sonra aparılan tədqiqatlarında, ali və orta məktəblər üçün yazılıclarla yenidən ədəbiyyat dersliklərində, nəşr Mirzə Cəlil əsərinin nəşri məsələlərində bu örnək çox kara gelecekdir. Heç de təsadüfi deyil ki, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu hazırlanımda olduğu cəxçildik "Azərbaycan Ədəbiyyatı Tarixi" üçün "Cəlil Məmmədquluzadə" portret-çərçivə kimi yazmağa İ.Həbibbəyliyə sifariş vermişdir." (3.s.72)

İsa müəllimin elmi axtarışlarına bələd olanlar çox yaxşı bilirlər ki, o, yaradıcılığının bir qolunu "Azərbaycan ədəbiyyatının bayraqdan" adlandırdığı Cəlil Məmmədquluzadəyə həsr etmiş, zaman-zaman ədəbin həm ədəbi fealiyyəti, həm də mətbuat sahəsində görüyü işlər bərədə orijinal tədqiqatlar mey-

dəna getirmişdir. Bakı-2004 "Önder naşriyyat"ında Cəlil Məmmədquluzadənin əsərlərinin tam külliyatı ilk dəfə "Klassik Azərbaycan Ədəbiyyatı" seriyasından dörd sanballı cilddə kütləvi tirajla oxuculara hədiyyə edilmişdir. Cildlərin tərtib edəni və izahların müəllifi akademik Isa Həbibbəyliidir.

Mərhum akademikimiz Bəkir Nəbiyev bu oludqua məsuliyyətli və çətin işə rəğmən Isa müəllim haqqında yazır:

"Böyük elmi səriştə və ciddi məsuliyyət tələb edən bu işə girişməzdən əvvəl İ.Həbibbəyli də uzun müddəli hazırlıq yolu keçmiş, alım kimi püxtələşmişdir. Hələ keçən əsrin 60-cı illərinin sonlarında o, ali məktəb tələbəsi iken elmi-tədqiqat işinə xüsusi maraq göstərmış, bu sahədə fərqləndiyi üçün Pedoqoji İstutut tələbə elmi cəmiyyətinin sədri seçilmiş, Azərbaycanda və xaricdə keçirilən tədbirlərdə maraqlı məruzələrlə çıxış etmişdir."(3.s.71)

Bəkir Nəbiyev 2006-cı ildə Isa müəllimlə verdiyi layiqi qiymət zaman keçidkə özünü daha yüksək göstəricilərə subuta yetirdi. Isa müəllim yorulmadan çalışıdı, səsi-sorağı uzaq ölkələrdən gəldi, bir çox dövlətin Elmlər Akademiyasının həqiqi üzvü seçildi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "Şəref", "Şöhrət", "Birinci dərəcəli vətənə xidmətə görə" ordenlərlə təltif edildi, lakin qələmi yerə qoymadı, arxivlərdə araşdırılmalar aparmaqdan doymadı, gecə-gündüz çalışdı, çalışdı, "Molla Nəsreddin"ə olan intəhasız sevgisi isə tükmədi və nəhayət 2020-ci ildə "Molla Nəsreddin ensiklopediyası" kimi olduqca vacib, dəyərli və nəhəng bir salnamə yaratmağa müvəffəq oldu. Baş redaktör olğulu ensiklopediyanın tərtib edəni və çapa hazırlayanı filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktor filologiya üzrə felsəfe doktoru Gülbəniz Babayeva, koordinator filologiya üzrə felsəfe doktoru Mehman Həsənlidir. Ensiklopediya tek "Molla Nəsreddin"le bağlı məqalələrin, feleytonların məcmusu kimi yaxud "Molla Nəsreddin" məcmüsində iştirak edən "mollanəsreddinçilər" in deyil, həm o dövrde yaşayıb yaratmış, həm sonrakı dövrlərdə ədəbi və publisistik fealiyyət göstərmiş bərəsənəkarların həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verən nəhəng səhnənamədir.

İsa Həbibbəyli Dövlətimizin "Molla Nəsreddin"ə qayğısını xüsusi qeyd edərək yazır:

"Umummilli liderimiz Heydər Əliyevin "Molla Nəsreddin" və mollanəsreddinçilərlə bağlı həyata keçirdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtəsim Prezidentimiz Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyi ilə əlaqədər 6 fevral 2009-cu ildə imzaladığı sərəncamda deyilir: "Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşırlığı ilə çap olunan "Molla Nəsreddin" jurnalı ölkənin ədəbi-publisistik həyatında müstəsna rol oynamış, milli məfkürənin formalşmasına öz layiqli tövəşini vermişdir. Klassik Azərbaycan və dünya ədəbi fikri ənənələrindən bahrelənən sənətkarın mili oyanışa səsləyen yaradıcılığı həm Qafqaz xalqlarının, həm də bir sıra Şərqi ölkələrinin ədəbiyyatına böyük təsir göstərmişdir". (4.s.12)

Bəkir Nəbiyev yuxarıda qeyd edildiyi kimi Isa Həbibbəylinin dəstə-xəttinə xüsusi diqqət yetirir, zaman-zaman öz məqalələrində onun yaradıcılığından bəhs edirdi:

"Bu günlərdə aldığım "Mollanəsreddinçi karikatura ustası" adlı nefis kitabı oxudum. Onun müəllifi AMEA-nın müxbir üzvü Isa Həbibbəyli keçən əsirin son on illiklərində yetişmiş Azərbaycan ədəbiyyatı haqqında əsərlərinin ən feal və məhsuldar nümayəndələrindən biridir. Bir alim kimi də o, XX əsrin ən böyük ədəbi simaları C.Məmmədquluzadə, H.Cavid, M.Sidqi, M.Hadi, A.Səhət və A.Şaiqin zəngin ədəbi əsrlərində tədqiq edir, vaxtaşını rəğmən əsərlərinə görə bərədən parlaq sənət dönyasının mühüm elmi problemləri haqqında öz fərdi qənaətlərini meydana qoyur."(3.s.285)

(Davamı 3-cü sahifədə)

(Əvvəl 2-ci səhifədə)

XX əsrin sonunda, XXI ərin əvvellərində Azərbaycan ədəbiyyatı öz milli, ümumşərəq və qərbdəyərəsi əsasında inkişaf edərək müasir dünyaya ədəbiyyatının qabaqcıl milli hadisələrindən birinə əvərilmişdir; Azərbaycan ədəbiyyatının tarixi varlığı ilə mövcudluğu məhz bu əsrde bütün zənginliyi, bütün tarixi və erazi hüdudları ilə meydana çıxmış, özünü təsdiq edə bilmüşdir.

Bəle bir cəhət də çox mühimdir ki, bu dövrün ədəbiyyatı xalqın milli özünüdəki və müstəqilliyi uğrunda mübarizənin ədəbiyyatıdır.

İsa Həbibbəyli Azərbaycan öz müstəqilliyinə qoşusandan sonra Azərbaycan ədəbiyyatında "sovətlərdən müstəqilliye" aspektində dəqiq-dürüst təhlilər apararaq azərbaycanlıq konsepsiyanı və dövrleşmə kontekstində Azərbaycan ədəbiyyat tarixinin inkişaf mərhələlərinin təhlil etmə, hər mərhələnin Azərbaycan ədəbiyyatının inkişafındaki rolunu xarakterize edərək, aydın bir şəkildə oxuculara təqdim etmişdir.

Məsələn, İsa müəllim M.F.Axundzadənin Azərbaycan ədəbiyyatında, eyni zamanda Azərbaycan xalqının maariflənməsində nə qədər mühüm bir rol oynadığını sadə, qisa, konkret cümlələrlə, fəqət zəngin bir şəkildə ifadə edir:

"M.F.Axundzadənin ədəbiyyata gətirdiyi Yusif Sərrac obrası xalqın hakimiyyətdə təmsil olunması zəruretinin ilk parolu idi. "Kamalüddövlə məktubları" (1863) traktatında İsa despotizm və monarxiya əsəridarının kəskin şəkildə təqid edilərək respublika tipli dövlət qurulşunun təbliğ olunması dövrün maarifçi mühitində ildirmi kimi çıxmışdır. Böyük ədibin içtimai-siyasi baxışları və bədii yaradıcılıq istiqaməti dövrünün Avropa və Rusiyadakı bir çox müteffekklərini də ideya cəhətdən qabaqlamışdır. Onun despotizm əleyhine və "zülmü aradan qaldırmaq" yolları haqqında fikirləri, "despot zülmünün təsiri və üləma

dövrlesdirilməsi, həmin dövrlərdə yazib-yaradan ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığının zaman, dövr kontekstində öyrənilməsi olduqca mühüm işdir. Lakin bu prosesdə müəyyən çətinliklər meydana çıxır. Ən əsası da budur ki, dəqiq dövrlesdirme aparmanın mümkün olmur. Hər cüd dövrlesdirme nisbi xarakter daşıyır. Lakin bütün çətinliklərə baxmayaraq, İsa Həbibbəyli dövrlesdirme milli ədəbiyyatın qanunuñaylıqlarına uyğun aparmış, yalnız ədəbi-tarixi faktlardan çıxmış etmişdir. Buradakı dövrlesdirme Azərbaycanın gerçək ədəbiyyatının prinsiplərinə tamamilə uyğun aparılmışdır. Azərbaycan ədəbiyyatı tarixinin dövrlesdirilməsinin müasir konsepsiyası üçün müəyyən edilmiş meyarlar ədəbiyyatımızın çoxşilik tarixində baş vermiş içtimai-mədəni və ədəbi-tarixi proseslərin realıqlarını, inkişaf yolunun özüñəməxsusluqlarını obyektiv şəkildə özündə eks etdirməyə imkan yaradır. Ədəbi-tarixi proseslərin realıqları dedikdə ayrı-ayrı inkişaf mərhələlərində Azərbaycan ədəbiyyatının daxili təkamülündən doğan sənat idealları ilə xalqın müxtəlif dövrlərdəki ümummilli ideal-

rılər onunla razılaşmayıb azərbaycanlıların bir millət olaraq yenico formalasdığını qələmə alırdılar.

İsa Həbibbəyli Məhəmmədağa Şahtaxtılıya haqq qazandıraraq "Ədəbi tarixi yaddaş və mlüasırılık" kitabında bu haqda belə yazar:

"Əgər "Keşkül" də yalnız Azərbaycan milleti anlaysının mahiyəti aydınlaşdırılırsa, Məhəmmədağa Şahtaxtılının məqaləsində Azərbaycan ölkəsi, azərbaycanlılar, Azərbaycan dili haqqında konkret elmi mülahizələr irali sürülmüşdür." (6,s.616)

Hamının bildiyi kimi, sovetlər döñəmə zamanı hər sahədə olduğu kimi ədəbiyyatı sahəsində də müəyyən çərçivələr məvcud idi, belə ki, kimsəsin bu çərçivələrdən kənarə çıxmaga haqqı yox idi. Ədəbiyyatınas alımlar nə qədər istedadlı olsalar da, öz tədqiqat əsərlərində, monoqrafiyalarda, ədəbi tənqidlərdə bəzi gerçəkləri gizlətməyə məcbur idilər. Lakin Azərbaycanın suverenlik əldə etməsi ilə hər şey kökündə dəyişməyə başladı. İsa Həbibbəyli təbii ki, sovetlər döñəmə zamanında da yazıb yaradırdı. Lakin bəziləri kimi heç zaman əcədəllərə xor baxırm, soyu-kökü töhfə etmər, nəinki milli-mənəvi, dini dəyərlərin üstündən xət çəkmir, eksina sözaltı mənalarla onları əziz tutaraq zəngin bir şəkildə vürgüləyirdi.

Müstəqillik işe alımlı ideyalarının, ali məqsədlərinin planmasına səbəb oldu və İsa Həbibbəyli artıq heç bir çərçivəyə siğmamış fikirlərini, düşüncələrini, tapıntılarını açıq və aydın şəkildə izhar etməyə başladı.

Qlobal təfəkkürün formalşmasına başladığı XXI əsrin başlangıçında İsa Həbibbəyli tərəfindən aparılan nəzəri-metodoloji araşdırmalarda yeni ədəbi-estetik baxış formalşmış, bu sahənin aktual problemləri ilə bağlı ədəbi-nəzəri təcrübədə sanballı elmi natiolər ümumişləşdirilmişdir. Şərq-qərb kontekstində tədqiqatların nəticələrinin öyrənilməsi, onənə ve novatorluğun vəhdəti zəminində Azərbaycan ədəbiyyatının milli və böşəri dəyərlərinin yenidən qiymətləndirilməsi, sənətkar axarışları, poetikası, konflikt və bədii xarakter konsepsiyası, mövzu və ideya, janr arxetektoni-



ƏDƏBİYYAT CIRAGI

fanatizminin zoru"na dair müləhizələri (M.F.Axundzadə). "Ösərləri 3 cilddə II cild Bakı-Şərqi-Qərb" (2013 səh 9.), habelə xalqın zülümə qatlaşmayıb, idrakının təsdiqi ile zülmü dərk etməsi üçün "yekcohetlik və yekdilik" göstərmək haqqındaki qənaətləri (yenə orda səh 24) XIX əsr siyasi maarifçiliyinin en mühüm çağırışları kimi səslənir" (5,s.235).

Azərbaycan ədəbiyyatının çoxşilik tarixinin dövrlesdirilməsi üçün zəruri olan bu prinsiplər müəyyən olunarkən ölkə ədəbi-ictimai fikrinin realıqları və dünya elmi-nəzəri təlimlərinin təcrübəsi yaradıcı şəkildə öyrənilərək nəzərə alınmışdır. Adı çəkilən prinsiplərdən hər biri Azərbaycan ədəbiyyatı və ictimai fikrinin esas istiqamətvericisi faktorları, azərbaycanlıq isə baş meyarıdır.

İsa Həbibbəyli azərbaycanlıq konsepsiyası və dövrleşmə təsnifatını zamanla əlaqələndirir və zamanın ədəbiyyatının bütün inkişaf mərhələlərində əsas hərəkətvericisi qüvvə olduğunu felsefi baxışları ilə aydınlaşdırır. Artıq hamiya bəlli dir ki, Zaman nisbi anlayışdır, yeni zaman kimin üçün ucu-bucğu görünmeyen yaradılıqlı üfüfləri yaradır, kimlər üçünsə daralıb necrəsinə sığınır. Təbii ki, İsa müəllim Zamanın ədəbiyyata təsirini təhlil ederken, Zamanın səmərəli istifadə eden sənətkarları nəzərdə tutur. Çünkü İsa müəllimin yorulmadan apardığı təhlillərə və tədqiqlərə nezer yetirirən onun elmi yaradılığının esas qayəsinə təşkil eden sənətkarları məhz Zamanın səmərəli şəkilde istifadə etdiklerinin şahidi olur. Buna rəğmən həm de İsa müəllimin özüñün de Zamanın da qədər səmərəli bir şəkildə istifadə etdiyini görürük. İsa müəllim Zaman faktorunun yazılıçı və sənərərin inkişafında, dünayabaxışında misiləz bir rol olduğunu qeyd edir.

İsa Həbibbəyliyə görə, zaman və məkan faktorunun qabardılması üçün hadisə əsasdır. Hadisənin ilk yaradıldığı sual ise onun harada ne vaxt baş vermesidir. Bu sualın ise məntiqi əsası odur ki, hadisənin məzmununda zaman və məkan faktoru əhəmiyyətli derecədə iştirak edir. Baş verenlərin mahiyyətinin qarvanılması üçün onların hərada ne vaxt baş vermesidir. Odur ki, bədii əsərdə yazıcı zaman və məkan anlayışlarını dəqiq konturlarla göstərməsə de, hansısa məzmun komponentləri vasitəsi ilə oxucuda onunla bağlı təsəvvür yaratmağa çalışır. Ədəbiyyat tarixinin

larının dialektik əlaqəsi, sintezi və vəhdəti nəzərdə tutulur. Qeyd olunan prinsiplər: azərbaycanlıq, sivilizasiya amili, ədəbi corayanlar və ədəbi-tarixi prosesin realıqları Azərbaycan içtimai-mədəni fikrinin və ədəbiyyatının əsərlər boyu keçdiyi inkişaf yolunun ana xətərlərini və başlıca məzmununu, esas inkişaf istiqamətlərini müəyyən etməyə imkan yaradır. İsa müəllim "Azərbaycan ədəbiyyatı: dövrleşmə konsepsiyası və inkişaf mərhələləri" kitabında Azərbaycan ədəbiyyatının yeni dövrlesdirme modelini irəli sürür. Beləliklə İsa Azərbaycan ədəbiyyatını 10 dövrə ayırir:

1. Qədim dövr Azərbaycan ədəbiyyatı: etnosdan epoşadək;
2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlangıç dövrü (VII-X əsrlər);
3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər);
4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər);
5. Erkin dövr Azərbaycan ədəbiyyatı (XVII-XVIII əsrlər);
6. Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü (XIX əsr);
7. Azərbaycan ədəbiyyatında tənqidli realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək);
8. Azərbaycan ədəbiyyatında sosialist realizm dövrü (1920-1960-ci illər);
9. Milli özüñüdərək qayğıdış və istiqalçılıq mərhəlesi (1960-1980-ci illər);
10. Müstəqillik dövrü çoxmetdulu Azərbaycan ədəbiyyatı (1991-ci ildən). İsa müəllim eyni zamanda azərbaycanlıq konsepsiyasını aşağıdakı prinsiplər böldür: Azərbaycanlıq məfkuru, Azərbaycan xalqı, Azərbaycan dövlətciliyi, Azərbaycan dil, milli-mənəvi dəyərlər, Azərbaycan ədəbiyyatı.

İsa müəllimin bu əsərində Azərbaycan ədəbiyyatının bütün dövrləri əks edilir. Bununla İsa müəllim Azərbaycan ədəbiyyatı tarixinin nəhəng tablosunu yaradır və oxucuya belli olmayan bir şey qalmır. İsa müəllim "Kitabi Dədə Qorqud"dan başlayaraq müasir əsərlərə qədər qisa və konkret münasibet bildirir və bütün, ister klassik, isterse de müasir sənətkarları Azərbaycan ədəbiyyatının inkişafında ne qədər mühüm rol oynadıqlarını etrafı şəkildə qeyd edir.

Məlumdur ki, Məhəmməd Şahtaxtılı azərbaycanlıların bir milət olaraq qədim tarixe, zəngin mədəniyyətə, eyni zamanda əcədəllərə səykəndiyini, Azərbaycan ölkəsinin çox-çox qədimlərdən mövcudluğunu sübuta yetirən maarifçi-publisistlərden en önde gənlərindəndir. XX əsrin əvvellərində bəzə mühər-

kası, üslub və bədii xüsusiyyətləri və s. elmi-nəzəri ümumişləşdirmələrin obyektinə əvərilmiş və alım tərəfindən maraqlı müləhizələr irəli sürülmüşdür.

Müstəqillik dövründə yer almış psixologizmlərin sosial-tarixi, estetik və fəlsəfi qaynaqları alının gerçək içtimai-tarixi şəraitde gedən prosesləri döründən duyması, dünya ədəbiyyatı ilə yaxından tanışlığı, Azərbaycan ədəbiyyatının və folklorunun mənəvi təcrübəsinin yaradılıqlıda dərki və istifadə etməsi ilə bağlıdır.

İsa Həbibbəylinin tədqiqat əsərlərinin ən səciyyəvi xüsusiyyətlərini bu şəkildə qiyamətləndirmək olar: filoloji faktlarının zənginliyi ilə elmi ümumişləşdirmənin uğurlu, mandırıcı sintezi. Məsələ burasındadır ki, İsa müəllim, hələ elmdə ilk addımlarını atmağa başlayanız nizam-intizama, dəqiqiliyə fikir vermİŞ, bir vaxt özündən nəsə udurğamış, daim ədəbiyyat institutlarında saxlanılan əlyazmalara istinad etmiş, bir sözə ədəbiyyat arxivlərini öz sənətkarlıq süzgəcindən keçirərək meydana çıxmışdır.

XX əsrin sonu, XXI ərin əvvellərində Azərbaycan ədəbi prosesində əsasən milli-estetik fikrin inkişafı əsas rol oynayırdı. Azərbaycan ədəbiyyatının bədii irsi müasir tarixi-tipoloji tədqiqat əsasının elmi və nəzəri prinsiplərini işləmək üçün alının qarşısında imkanlar açır, Azərbaycanda mütəreqqi romantizmin tarixi və milli fərdiliyini müqayisəli-elmī kontekstde, klassik ədəbiyyat ilə qarşılıq ünsiyyət prosesində aqmaşa şərait yaradır. Həm də burada sosial-ideoloji amil həm ədəbi-estetik tərəqqini, həm də bədii inklşət amil sənət amili səviyyəsində eyniləşirdi. Çünkü XX əsrin sonu, XXI ərin əvvellərində ədəbiyyatın hayatla əlaqəsi və içtimai rolü, klassik irse münasibət, ideya-estetik meyarın dəqiq müəyyənleşməsi, poetika, üslub və sistem xüsusiyyətləri, aydın ideya cəbhəsi və estetik prinsiplər ədəbi prosesin qiymət kriteriyasının əsasında dururdu.

(Davamı var)

Vüqar ƏHMƏD,
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun Mətbuat tarixi
və publisistika şöbəsinin müdürü,
filologiya elmləri doktoru, professor.